

MÜSTƏQİL AUDITORLARIN RƏYİ

“İqtisadi Zonaların İnkişafı Agentliyi” Publik Hüquqi Şəxsin Təsisçisi və Rəhbərliyinə:

Rəy

Biz “İqtisadi Zonaların İnkişafı Agentliyi” Publik Hüquqi Şəxsin (bundan sonra “Agentlik” adlandırılacaq) 31 dekabr 2023-cü il tarixinə təqdim edilən maliyyə vəziyyəti haqqında hesabatdan, həmin tarixdə başa çatmış il üzrə mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabatdan, kapitalda dəyişikliklər haqqında hesabatdan və pul vəsaitlərinin hərəkəti haqqında hesabatdan, habelə uçot siyasətinin əhəmiyyətli prinsiplərinin qısa təsviri də daxil olmaqla, maliyyə hesabatlarına edilən qeydlərdən ibarət maliyyə hesabatlarının auditini aparmışıq.

Bizim rəyimizə əsasən, Şərti Müsbət Rəy üçün Əsaslar paraqrafında təsvir edilən məsələlər istisna olmaqla, əlavə edilmiş maliyyə hesabatları Agentliyin 31 dekabr 2023-cü il tarixinə olan maliyyə vəziyyətini, habelə göstərilən tarixdə başa çatmış il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli şəkildə əks etdirir.

Şərti Müsbət Rəy üçün Əsaslar

Əmlak, tikili və avadanlıqların 31 dekabr 2023 və 1 yanvar 2023-cü il tarixlərinə qalıq dəyərləri müvafiq olaraq 208,636,516 AZN və 222,640,495 AZN olmuşdur. Əmlak, tikili və avadanlıqlar üzrə avans ödənişlərinin 31 dekabr 2023 və 1 yanvar 2023-cü il tarixlərinə qalıq dəyərləri müvafiq olaraq 36,556,847 AZN və sıfır olmuşdur. İnvestisiya mülkiyyətinin 31 dekabr 2023 və 1 yanvar 2023-cü il tarixlərinə qalıq dəyərləri 1,567,451 AZN olmuşdur. Agentlik “Aktivlərin Qiymətdən düşməsi” adlı 36 sayılı Mühəsibat Uçotunun Beynəlxalq Standartlarının (MUBS) tələbinə görə 31 dekabr 2023 və 1 yanvar 2023-cü il tarixlərinə əmlak, tikili və avadanlıqların, əmlak, tikili və avadanlıqlar üzrə avans ödənişlərinin və investisiya mülkiyyətinin dəyərsizləşmə testini həyata keçirməmişdir. Nəticə etibarilə, 31 dekabr 2023-cü il tarixinə Agentliyin əlavə edilmiş maliyyə vəziyyəti haqqında hesabat və həmin tarixdə başa çatmış il üzrə mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat, kapitalda dəyişikliklər haqqında hesabat və pul vəsaitlərinin hərəkəti haqqında hesabatla bağlı hər hansı düzəlişlərin olub-olmadığını müəyyən edə bilməmişik.

31 dekabr 2023 və 31 dekabr 2022-ci il tarixlərinə Agentlik törəmə müəssisəsi olan “Peşə Təhsil Mərkəzi” publik hüquqi şəxsi (“Mərkəz”) nəzərə alaraq konsolidasiya edilmiş maliyyə hesabatları hazırlamamışdır. “Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları” adlı 10 sayılı Maliyyə Hesabatlarının Beynəlxalq Standartına əsasən Agentlik törəmə müəssisəni ədalətli dəyər ilə qiymətləndirməli və konsolidasiya edilmiş maliyyə hesabatları hazırlamalı idi. Əgər Mərkəzin maliyyə hesabatları konsolidə edilsə idi, Agentliyin təqdim etdiyi maliyyə hesabatlarının bir çox elementi əhəmiyyətli dərəcədə dəyişə bilərdi. Biz Mərkəzin maliyyə hesabatlarının konsolidasiya edilməməsinin təsirlərini müəyyən edə bilmədik.

Biz auditi Beynəlxalq Audit Standartlarına (BAS) uyğun olaraq aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətlərimiz əlavə olaraq hesabatımızın “Maliyyə Hesabatlarının Auditi üzrə Auditorların Məsuliyyəti” bölməsində təsvir edilir. Biz maliyyə hesabatlarının auditinə dair etik normalar ilə Mühasiblərin Beynəlxalq Etika Standartları Şurasının “Etika məcəlləsinin” (MBESS məcəlləsi) tələblərinə uyğun olaraq Agentlikdən asılı deyilik və biz digər etik öhdəliklərimizi MBESS məcəlləsinin tələblərinə uyğun olaraq yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları şərti müsbət rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.

İzahedici Paraqraf - Müqayisəli məlumat

Biz həmçinin 31 dekabr 2022-ci il və 1 yanvar 2022-ci il tarixlərinə təqdim edilmiş müqayisəli məlumatların yenidən təqdim edildiyini göstərən maliyyə hesabatlarına dair 7 sayılı Qeydə diqqətinizi cəlb etmək istəyirik. Bu məsələ bizim rəyimizi dəyişdirmir.

Digər Məsələ

Agentliyin 31 dekabr 2022-ci il tarixində bitən il üzrə maliyyə hesabatlarının auditi digər auditorlar tərəfindən aparılmış və 16 oktyabr 2023-cü il tarixində həmin hesabatlara dair şərti müsbət rəy bildirilmişdir.

Maliyyə Hesabatları üzrə Rəhbərliyin və İdarəetmə Səlahiyyətləri Verilmiş Şəxslərin Məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının MHBS-yə uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, fırıldaqçılıq və ya xətlər nəticəsində yaranan əhəmiyyətli təhriflərin olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Agentliyi ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Agentliyin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İdarəetmə səlahiyyətləri verilmiş şəxslər Agentliyin maliyyə hesabatları prosesinə nəzarət etmək üçün məsuliyyət daşıyır.

Maliyyə Hesabatlarının Auditi üzrə Auditorların Məsuliyyəti

Bizim məqsədimiz maliyyə hesabatlarında bir tam kimi, fırıldaqçılıq və ya xətlər nəticəsində yaranan əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimizi özündə əks etdirən auditor hesabatını dərc etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin bu səviyyədə olan əminlik də əhəmiyyətli təhriflərin mövcud olduğu hallarda, BAS-a uyğun olaraq aparılmış auditin belə təhrifləri həmişə aşkarlayacağına zəmanət vermir. Təhriflər fırıldaqçılıq və ya xətlər nəticəsində yaranan bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə hazırlanmış maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir.

Audit zamanı biz BAS-ın tələblərinə uyğun olaraq aparılan auditin bir hissəsi kimi peşəkar mühakimə tətbiq edir və peşəkar skeptisizm nümayiş etdiririk. Biz həmçinin:

- Maliyyə hesabatlarında fırıldaqçılıq və ya xətlər nəticəsində yaranan əhəmiyyətli təhriflərin olması risklərini müəyyən edərək qiymətləndirir, bu risklərə cavab verən audit prosedurlarını layihələndirərək həyata keçirir və rəyimizi əsaslandırmaq üçün yetərli və münasib olan audit sübutları əldə edirik. Fırıldaqçılıq nəticəsində yaranan əhəmiyyətli təhrifi aşkarlamamaq riski xətlər nəticəsində yaranan əhəmiyyətli təhrifləri aşkarlamamaq riskindən daha yüksəkdir, çünki fırıldaqçılıq, sözləşmə, saxtakarlıq, qərəzli hərəkətsizlik, həqiqətə uyğun olmayan məlumatlardan və ya daxili nəzarətin kobudcasına pozulmasından ibarət ola bilər;

- Agentliyin daxili nəzarət sisteminin effektivliyi barədə rəy bildirmək üçün deyil, şəraitə uyğun olan audit prosedurlarının işlənilib hazırlanması üçün daxili nəzarət sistemi barədə anlayış əldə edirik;
- İstifadə edilmiş uçot siyasətinin uyğunluğunu və rəhbərlik tərəfindən həyata keçirilən uçot qiymətləndirmələrinin və əlaqəli məlumatların açıqlanmasının məqsədəuyğunluğunu qiymətləndiririk;
- Mühəsibat uçotunun fasiləsizlik prinsipinin rəhbərlik tərəfindən istifadə edilməsinin uyğunluğuna və əldə edilən audit sübutları əsasında Agentliyin fəaliyyətini fasiləsiz davam etdirmək imkanını ciddi şübhə altına qoya bilən hadisə və ya şərtlərlə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmadığına dair nəticə çıxarıyıq. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu haqqında nəticə çıxardığımız halda, auditor hesabatımızda maliyyə hesabatlarındakı əlaqəli məlumatların açıqlanmasına diqqət yetirməli və ya belə məlumatların açıqlanması kifayət olmadığı halda, rəyimizə dəyişiklik etməliyik. Nəticələrimiz auditor hesabatımızın tarixinədək əldə edilən audit sübutlarına əsaslanmalıdır. Bununla belə, gələcək hadisə və ya şərtlər Agentliyin fasiləsiz fəaliyyətinin dayandırılmasına səbəb ola bilər;
- Məlumatların açıqlanması da daxil olmaqla, maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, habelə əsas əməliyyatların və hadisələrin maliyyə hesabatlarında ədalətli şəkildə təqdim edilib-edilmədiyini qiymətləndiririk.

Biz digər məsələlərlə yanaşı auditin planlaşdırılmış həcmi və müddəti, habelə əhəmiyyətli audit nəticələri, o cümlədən audit apardığımız zaman daxili nəzarət sistemində aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlar haqqında idarəetmə səlahiyyətləri verilmiş şəxslərə məlumat veririk.

Baker Tilly Azerbaijan

10 iyul 2024-cü il
Bakı, Azərbaycan Respublikası

"Büdcə təşkilatlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin, büdcədən kənar dövlət fondlarının, səhmlərinin (paylarının) 30 faizi və ya daha artıq hissəsi dövlətə məxsus olan təsərrüfat cəmiyyətlərinin illik maliyyə fəaliyyəti haqqında məlumatlarının, o cümlədən dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid olan informasiyanın internet informasiya ehtiyatlarında açıqlaması Qaydası"na

2 nömrəli əlavə

Maliyyə hesabatlarını Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və ya Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən tərtib edən təşkilatların illik maliyyə fəaliyyəti haqqında məlumatlarının, o cümlədən dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid olan informasiyanın internet informasiya ehtiyatlarında açıqlanması

Forma № 2

2023-cü il üzrə

VÖEN	2	9	0	2	4	7	8	3	3	1
------	---	---	---	---	---	---	---	---	---	---

Təşkilatın adı İqtisadi Zonaların İnkişafı Agentliyi
Ünvan AZ 1014, Bakı şəhəri, Bülbül pr.,20
Elektron poçt ünvanı office@economiczones.gov.az

Sıra №-si	Göstəricilərin adı	Hesabat dövrü üzrə (manatla)
1	2	3
1.	Gəlirlər	42.739.243
1.1.	əsas əməliyyat gəlirləri	41.645.023
1.1.1.	o cümlədən, dövlət büdcəsindən verilmiş vəsait üzrə gəlirlər	
1.2.	sair əməliyyat gəlirləri	473.508
1.2.1.	o cümlədən, dövlət büdcəsindən verilmiş vəsait üzrə gəlirlər	
1.3.	fəaliyyətin dayandırılmasından yaranan gəlirlər	
1.4.	fövqəladə gəlirlər	
1.5.	maliyyə gəlirləri	620.712
2.	Bitməmiş istehsalat və hazır məhsul ehtiyatlarındakı artımlar (azalmalar)	
3.	Təşkilat tərəfindən yerinə yetirilmiş və kapitallaşdırılmış işlər	
4.	Xərclər	(50.724.027)
4.1.	istifadə edilmiş material ehtiyatları	(282.153)
4.2.	işçi heyəti üzrə xərclər	(5.680.856)
4.3.	amortizasiya xərcləri	(9.731.277)
4.4.	digər əməliyyat xərcləri	(32.909.303)
4.5.	sair əməliyyat xərcləri	(2.091.900)
4.6.	fəaliyyətin dayandırılmasından yaranan xərclər	
4.7.	maliyyə xərcləri	(28.538)
4.8.	fövqəladə xərclər	
5.	Asılı və birgə müəssisələrin mənfəətlərində (zərərlərində) pay	

İdarə Heyətinin sədri

Maliyyə və mühasibatlıq şöbəsinin müdiri-Baş mühasib

Seymur Adıgözəlov

Ruhiyyə İslamova

"10" iyul 2024-cü il